

24-30 sentyabr 2020-ci il

# Cəbrayılov Əhmədiyyə Mikayıl oğlu (1920-1994)



Ə.M.Cəbrayılov 1920-ci ildə Şaki rayonunun Oxud kəndində anadan olub. 1938-ci ildə Şaki Kənd Təsərrüfatı Texnikumunu zootehnik və agronomiya ixtisasları üzrə bitirir. Mühərrihə başlayanda könüllü olaraq cəbhəyə getmək istəyir, lakin onu Novinnomiskadakı aviasiya məktəbinə oxumağa göndərirlər.

1942-ci ilin aprel ayında məktəbi bitirən Əhmədiyyə Donbas rayonunda 150-ci alaya kiçik siyasi rəhbər götürülür.

1942-ci ilin yayında 350-ci alay İzym rayonunda, Şimali Donets çayının sahilindəki döyüslərdə mühasirə düşür. Əhmədiyyə Cəbrayılov həmin döyüdə ağır yaralanır, həşərən iftirə Əhmədiyyə almanları əsir düşür. Ukrayna, Polşa, Almaniyadakı faşist höbs döşəngöründə, o cümlədən, on dəhşəti konslergerda - Dahaudax saxlanılır.

Sonralar Elzas-Lotaringiyadan hərbi əsirleri daşıyan eşalonla Əhmədiyyə Fransanın cənubuna, Podezə göndərilir. Podezədə hərbi əsir döşəngəsindən qaçmaq cəhd göstərən Əhmədiyyəni tutan almanlar onu qaddarsına götür, işgəncə verirlər. Sinosina 4167 nömrəsi yazılım yarınca Əhmədiyyəni hər gün macbrü işa çıxarırlırlar.

Növbəti dəfə amansızcasına döyülen, çoxlu qar iftirə Əhmədiyyənin öldürülmə zənn edən almanlar onu daftın etmək üçün əsir döşəngəsinin idimətçisi Madam Jannanı çağırırlar. Idimətçi Janna əsirin ölümünləini anlaşı da, dəfn mərasimini təqlid edir və gedcən xeyli keçmiş yerli vətənpərvərlərin köməyiylə yarınca Əhmədiyyə tabutundan çıxarıb öz evinin zirzomisində gizlədir.

Müalicədən sonra ayaga qalxan Əhmədiyyə günahsız insanların adına faşistlərdən alacağı qısa hissili ilə aliş yarır. O, partizanların yanına gedir və qotı, casaraltı əməliyyatlara başlayır. Dəməriyol xətlərini, körpüleri partladır, arzaq daşıyan eşalonları, faşist anbarlarını, alman tanklarını yandırır. Gizli anti-faşist hərakatında onun "Xarqo", "Rjuv Armed", "Fraji", "Kuraje" və s. kimli loqobları vardi.

Bu casır azərbaycanlılarının igidiyyəti haqqında xəbor Fransa Müqavimət Hərakatının lideri, şanlı general Şarl de Qollacan gedib qatr. O, Əhmədiyyə ilə şəxson görüşmək, tanış olmaq istədiyini bildirir.

Görüş zamanı general ona bir sıra məsuliyətli tapşırıqlar verir. Ə.Cəbrayılov onları hamisini diqqətlə hazırlayır, daşıqlılık həyata keçirir.

Hitlerçi işğalçı hakimiyyət "Xarqo"nın başına 70 min alman markası təyin edir, onu tutana iki təza

avtomobil verəcəyini vəd edir.

1944-cü ilin avqustunda Ə.Cəbrayılov Parisin azad olunması münasibəti ilə töşkil edilmiş banketdə faxri qonaq kimi iştirak edir (bunu fotoşəkillər də təsdiq edir).

Ə.Cəbrayılov 1947-ci ildə general Şarl de Qollun kōmokliyi ilə SSRİ-yə qaydır. Moskvada siyasi yoxlama "süzgəcindən" keçərkən fransız hökumətinin bu iigid azərbaycanlı balasına verdiyi mükafatların hamisi onun olındırmaları almır.

Azərbaycana qaydılan Ə.Cəbrayılov ailə qurur, ali təhsil alır. Kolxoza baş agronom kimi çalışır.

1966-ci ildə Fransanın prezidenti seçilən Şarl de Qoll SSRİ-ya rəsmi soñora golur. O, SSRİ-ya soñor programına "Şəkiyə" də getməyi, özünün əfsanəvi kəşfiyyatçısı ilə görüşməyi də daxil edir. Ancaq Sovet hökuməti bunu məqsədə uyğun saymır və Ə.Cəbrayılovu şəxsan Moskvaya dəvət etməyə üstünlük verir.

General de Qollun təkidi ilə Əhmədiyyə onun Moskvadakı iqamətgahına gətirilir.

1972, 1975, 1982-ci illərdə Ə.Cəbrayılov özünün keçmiş döyü yerlərində, Paris, Rodez, Montaban, Tuluz, Albi, Lyon, Dijon, Marsel və b. şəhərlərə baş çəkir (əlbəttə ki, bu soñora rəsmi Moskvadan izni va dəstəyi ilə gedir) və həmin yerlərdə sağ qalmış antifaşist dostları ilə görüşür.

Parisidə Ə.Cəbrayılovu Fransa Senatının üzvü Jak Dükü qəbul edir və ona görüşə həsr olunmuş xatira medalını təqdim edir.

Əhmədiyyə Cəbrayılov fransızların dəvəti ilə 1990-ci ilin noyabrında general Şarl de Qollun anadan olmasının 100 illiyi münasibətlə keçirilən tədbirlərdə iştirak etmək üçün Parisə yola düşür. Həmin təntənlərdə ona ayrı-ayrı dövlət başçıları ilə ya-naşı oturmaq, görkəmləi sərkərdə və dövlət xadiminin məzəri üstüna akılı qoymaq, kürsüdən şanlı general barədə öz xatiralarını bölməşik imkanı da verilir. Ən maraqlı budur ki, Fransanın milli qohramanı - soydaşımız Əhmədiyyə kişi ilə gedərkən soñor insanlar ona təzim edir, qohramanının qürurla salalmışdır. Ə.Cəbrayılov müsahibalarından bu barədə ayrıca söz açırdı. Qeyd edək ki, elə həmin il Əhmədiyyə Cəbrayılovun oğlu Mikayıl da Qarabağ mühəribəsində qohramancasına hələk oldu!... Şəhidlik dırzivəsinə ucaldı.

Əhmədiyyə Cəbrayılov 1994-cü ilin oktyabrında doğma Şaki rayonunda avtomobil qozasında haqq dünəsinə qovuşdu. O, Oxud kənd qəbiristanlığında, oğlu Mikayılın yanında torpaq təpşirildi. Ə.Cəbrayılovun vəfatının ildönümündə onun məzarı üstündə Azərbaycan hökumətinin rəsmi sifarişi ilə heykəltər M.Salikovun hazırladığı bürünç abidə ucaldıldı. Bu əfsanəvi qohramanın xatirəsinə aziz tutan insanlar axın-axın golib anum mərasimində toplaşdırıv və həmin mərasimdə Fransanın Azərbaycanlı ilə soñori Jan Perren çıxış edərək, qohramanın qəbri üstüna tar çıçıklardan akılı qoyma.

Əhmədiyyə Cəbrayılovun döyüdə dostu, Mantabın şəhərində yaşayan René Şambar 1998-ci ilde Bakıya soñor edərək Oxud kənd qəbiristanlığında gedərək, silah dostunun ruhu qarşısında baş əydi və Əhmədiyyənin qəbrinin üstüne payız çıçıkları düzdü.

René Şambar Əhmədiyyə haqqında xatirələrdən yazdırı: "Armed Miselin qələbələri qeyri-adı idi. O, on casur, an mərd döyücü idi. Əhmədiyyə Müqavimət hərakatında ömr missiyasını çox daşıq və aydın bilirdi. O, hayatın çatınlıklarından, keçdiyi sinqlardan, çıxlığı olmazın əzablardan bir dəfə də olsun giley-ləməzdi. O, bənzərsiz insan idi. Bizim nəslim hamisi onun qohramanlığını həmişə xatırlayacaq, qəlbində yaşadacaq. Armed Misel indi aramızda yoxdursa da, onun ruhu daim bizimlidir. Qoy, bu payız çıçıkları onun ruhu kimi məzarına atır saçın!"

Fransanın respublikamızdakı soñori, digər fransız qənəqlər dər hər payızda Oxuda golur. Fransa torpağının faşist vəbabasından qurtuluşu uğrunda döyümiş isğid bir insanın qəbri üstüne tar çıçıkları düzürlər.